

**Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması  
təvsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər əsasında hazırlanmış**

**Q E Y D İ Y Y A T V Ə R Ə Q İ**

№	Dövri elmi nəşrlə bağlı sorğunun adı	Dövri elmi nəşrlə bağlı sorğuya cavab
1.	Dövri elmi nəşrin adı	
2.	Dövri elmi nəşrin təsisçisi və ya təsisçiləri	
3.	Dövri elmi nəşrin baş redaktoru və ya redaksiya şurasının sədri (elmi dərəcəsi və elmi adı göstərilməklə)	
4.	Dövri elmi nəşrin redaksiya heyətinin üzvləri, o cümlədən xarici ölkələri təmsil edən mütəxəssislər (adı, soyadı, elmi dərəcəsi, elmi adı, təmsil olunduğu elm sahəsi göstərilməklə)	
5.	Dövri elmi nəşrin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsinə dair müvafiq lisenziyanın notarial qaydada təsdiqlənmiş surəti	
6.	Dövri elmi (elektron elmi) nəşrə Beynəlxalq Standart Seriya Nömrəsi – İSSN (E- İSSN) kodu verilməsinə dair müvafiq sənədin notarial qaydada təsdiqlənmiş surəti	
7.	Dövri elmi nəşrin redaksiyasının poçt ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı, internet saytı	
8.	Dövri elmi nəşrin elektron variantının internet saytı (varsa)	
9.	Dövri elmi nəşrin elektron arxivi (varsa, veb-səhifəni qeyd etməli)	
10.	Dövri elmi nəşrin onlayn məqalə qəbul etmək imkanının olması	
11.	Dövri elmi nəşrin dərc etdiyi elmi məqalələrin aid olduğu elm sahələrinin və bölmələrin adları	

12.	Dövri elmi nəşrin dövriliyi (bir il ərzində buraxılan nömrələrin sayı)	
13.	Dövri elmi nəşrin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazalarının adları	
14.	Dövri elmi nəşrin xarici dildə məqalə dərc etmək icazəsi varsa, redaksiya heyətinə daxil olan xarici dil bilən mütəxəssislərin ad, soyad, elmi dərəcə və elmi adlarını qeyd etməli	
15.	Xarici dillərdə məqalələr dərc edən dövri elmi nəşrlərdə müəlliflər üçün qaydaların həmin dillərdə verilməsi	
16.	Dövri elmi nəşrdə dərc olunmuş məqalənin 1-ci səhifəsinin yuxarısında onun adının, dərc olunma ilinin, cildinin, nömrəsinin, məqalənin başlanğıc və son səhifələrinin nömrəsinin göstərilməsi	
17.	Məqalələrdə müəlliflərin iş yerlərinin və onların elektron poçt ünvanlarının göstərilməsi	
18.	Elmi məqalələrin sonunda elmi nəticənin, işin elmi yeniliyinin, tətbiqi əhəmiyyətinin, iqtisadi səmərəsinin və s. göstərilməsi	
19.	Məqalələrdə rast gəlinən mənbələrə istinad olunma qaydası (rast gəlmə ardıcılığı ilə nömrələnmə və ya əlifba sırası ilə nömrələnmə)	
20.	İstinad olunan mənbənin bibliografik təsvirinin dissertasiyalara şamil edilən müvafiq mövcud qaydalara uyğunluğu	
21.	Dövri elmi nəşrin son iki nömrəsində dərc olunmuş məqalələrin sonundakı ədəbiyyat siyahısına daxil olan son 10 ilə aid elmi ədəbiyyatın həmin iki nömrədə istinad olunmuş ümumi ədəbiyyat sayına nisbətən faiz göstəricisi	
22.	Məqalələrin xülasələrinin verildiyi xarici dillər	
23.	Dərc olunmanın mümkünlüyünə dair hər bir məqaləyə verilən rəylərin sayı	

24.	Məqalələrin həcminə qoyulan məhdudiyyət	
25.	Standart indekslərdən və ya kodlardan (məsələn, UOT, PACS tipli) istifadə edilməsi	
26.	Açar sözlərin verildiyi dillər	
27.	Məqalənin redaksiyaya daxil olma, təkrar işlənməyə göndərilmə və çapa qəbul olunma tarixlərinin göstərilməsi	
28.	Hər bir məqalənin dərc edilməsi ilə bağlı redaksiyanın hazırladığı və müəlliflərin təsdiq etdiyi anketin və onun elektron variantının olması	
29.	"Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər" prinsipinə dövrü elmi nəşrin redaksiya şurasının münasibəti	
30.	"Əvvəli ötən saylarımızda", "ardı növbəti nömrədə" adı altında seriya məqalələrin dərc olunmasına dövrü elmi nəşrin redaksiya şurasının münasibəti	
31.	Dövrü elmi nəşrdə "DÜZƏLİŞ" bölməsinin olması	
32.	Dövrü elmi nəşrin tirajı	
33.	Dövrü elmi nəşrin zəruri nüsxələrinin tövsiyə edilən ünvanlara göndərilməsi	
34.	Dövrü elmi nəşrin nüsxələrinin əldə olunma yolları (abunə, satış, dövrü elmi nəşrin internet saytıdan yükləmə və s.)	

**QEYD:** Qeydiyyat vərəqini doldurarkən Arial – 12 şriftindən istifadə etməli və dövrü elmi nəşrə dair müvafiq təsdiqləyici sənədləri qeydiyyat vərəqinə əlavə etməli.

**Dövrü elmi nəşrin baş redaktoru  
(redaksiya şurasının sədri)**

\_\_\_\_\_  
adı, soyadı, elmi dərəcəsi, elmi adı